

Təsdiq edirəm
Tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektor v.i.e:
Zaur Məmmədov
"14" 02 2025-ci il

Fənn sillabusu:

İxtisas: 050704 "Baytarlıq təbabəti"

Fakülte: "Baytarlıq"

Kafedra: "Baytarlıq və zoomühəndislik elmləri"

I.Fənn haqqında məlumat:

Fənnin adı:"Parazitologiya və invazion xəstəliklər" – 2 (Azərbaycan Dövlət Aqrar
Universitetinin Elmi Şurasının qərarı ilə nəşrinə icazə verilmişdir 11 sentyabr, protokol EŞ
№ 1/2)

Kodu: İPF –B23.2

Tədrisili:IV(2024-2025)

Semestr: VIII(yaz)

Tədris yükü:Cəmi : 150 saat. Auditoriyadan kənar 90 saat. Auditoriya saatı 45 saat.
(30 saat mühazirə, 15 saat labaratoriya)

Tədris forması: Əyani

Tədris dili: Azərbaycan dili

AKTS üzrə kredit:5

Auditoriya :№:312

Saat: 14:05

II.Müəllim haqqında məlumat:Bilalov Rəhim Məmiş oğlu. bayt.e.ü.f.d., dosent

Məsləhət günləri və saatı:II gün 2 saat

E-mail ünvanı: rahim19511951@mail.ru

Kafedra ünvanı: Lənkəran ş., Fizuki küç, 170-a

III.Təvsiyə olunan dərslik, dərs vəsaiti və metodik vəsaitlər:

Əsas ədəbiyyat:

1.Qocayev E.Q. Kənd təsarüffatı heyvanlarının prioplazmodozları monoqrafiya,
Gəncə,AKTA,2008

2.R.M.Bilalov "Parazitologiya və heyvanların invazion xəstəlikləri" LDU Lənkəran 2021.

IV.Prerezkvizitlər:Fənnin tədrisi üçün öncədən mikrobiologiya , immunologiya, virusologiya
fənninin tədrisi vacibdir.

V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərdən tədris olunmasına
zərurət yoxdur.

VI.Fənnin təsviri və məqsədi:Parazitologiya və invazion xəstəliklər fənni parazitar
xəstəliklərdən , onlara qarşı mübarizə tədbirlərdən , elmin və qabaqcıl təcrübənin
nailiyyətlərindən hərtərəfli bəhs edilir. Parazitizim hadisəsi müxtəlif növlərdən olan iki
organizm arasında elə münasibət formasıdır ki, onlardan biri yəni (parazit) digərindən qida
mənbəyi və yaşayış mühiti kimi istifadə edilir .Beləliklə , bir tərəfdən heyvan organizmini
zəiflədərək ,onların yoxcucu xəstəliklərə qarşı müqavimətini azaldır , digər tərəfdən isə
dəridə əmələ gətirdikləri zədəli yerlərdə mikroorganizmlərin çoxalmaları və xəstəlik
törəmələri üçün şərait yaradırlar .Bizən isə özlərimikroorganizmləri , xüsusən patogen
mikrob və bakteriyaları mexaniki olaraq yayılır. Parazitar xəstəliklərin əksəriyyəti

Azərbaycan şəraitində ətraflı öyrənilmişdir. Heyvanların darixi parazitoloji xəstəliklərin qarşı işlənib hazırlanmış dəyərli elmi təkliflər təsərüfatlarda geniş tətbiq edilir.

VII.Davamiyyətə verilən tələblər:Fənn üzrə smestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq davamiyyət meyarları nəzəre alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır, onun həmin fənn üzrə akademik borcu qalır.

VIII.Qiymətləndirmə:Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılardır:20 bal seminar və laboratoriya dəslərində fəaliyyətinə görə 30 bal kollokviumların nəticələrinə görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024- cü il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarları nəzəre alınır.

İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal- tələbə keçilmiş materiya dərindən başa düşür , cavabı dəqiq və hərtərəflidir.
- 9 bal- tələbə keçilmiş material tam başa düşür,cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
- 8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir.
- 7 bal- tələbə keçilmiş material başa düşür , lakin nəzəri cəhətdən bəzi qüsurlara yol verir.
- 6 bal-tələbənin cavabına əsasən düzgündür.
- 5 bal-tələbənin cavabında çatışmamazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
- 4 bal-tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir .
- 3 bal-tələbənin mövzudan xəbəri var ,lakin fikrini əsaslandırma bilmir.
- 1-2 bal-tələbənin mövzudan qismən xəbəri var.
- 0 bal – suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəsiyyəti nəticəsində topladığı bala əlavə olunmur.Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)

№	Bal	Qiymət	
		Sözlə	Hərfə
1.	91-100	əla	A
2.	81-90	çox yaxşı	B
3.	71-80	Yaxşı	C
4.	61-70	Kafi	D
5.	51-60	qənaətbəxş	E
6.	50 və ondan aşağı	qeyri-kafi	F

IX.Davranış qaydaları pozulması:Tələbə Universitetin daxili nizam – intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

X.Təqvim mövzu planı:Cəmi 45 saat. (30 saat mühazirə, 15 saat laboratoriya)

No	Mühazirə	Saat	Tarix
1.	Mövzu 1:Davarın piroplamidiozları. Plan: <ol style="list-style-type: none">1. Qoyunların babeziozu.2. Qoyunların piroplazmozu.3. Qoyunların teyleriozu.4. Qoyunların anaplastazmozu.	2	
2.	Mövzu 2:Digər heyvanların piroplamidiozları. Plan: <ol style="list-style-type: none">1. Donuzların piroplazmozu.2. Atların piroplazmozu.3. İtlərin piroplazmozu.	2	

3.	Mövzu 3:Koksidiozlar Plan: 1. Koksidiozların biologiyası 2. Koksidiozların sistematikası və diaqnozu	2
4.	Mövzu 4:Koksidiozlar Plan: 1. Qaramalın eymeriozu. 2. Davarın eymeriozu. 3. Quşların eymeriozu.	2
5.	Mövzu 5:Qaramalın beznoitozu , trixomonozu vətoksoplazmozu Plan: 1. Qaramalın beznoitozu. 2. Qaramalın trixomonozu. 3. Toksoplazmoz	2
6.	Mövzu 6:Müxtəlif heyvanlarda iqtidailərin törətdikləri xəstəliklər Plan: 1. Atların cütleşmə xəstəliyi. 2. Dəvelərin su-auru xəstəliyi. 3. Leyişmanioz 4. Donuzların balantidiozu	2
7.	Mövzu 7:Akarrologiya haqqında anlayış. Plan: 1. Buğumayaqlıların biomorfoloji xüsusiyyətləri. 2. Akarrologiya haqqında anlayış. 3. Gənələrə qarşı aparılan mübarizə tədbirləri.	2
8.	Mövzu 8:Akarrologiya. Gənələrin biomorfoloji xüsusiyyətləri. Plan: 1. Gənələrin biomorfoloji xüsusiyyətləri. 2. Otlaq və yataq gənələrinin inkişafı və çoxalması. 3. Otlaq və yataq gənələrinin xəstəliklərin yayılmasında rolu.	2
9.	Mövzu 9:Qoturluq gənələri və heyvanların qoturluq xəstəlikləri. Plan: 1. Qoturluq gənələrinin törətdiyi xəstəliklər. Akarozlar 2. Psoroptozun (dəri səthi qoturluq) törədicisi, inkişafı və əlamətləri. 3. Xorioptoz (dəri yeyən qoturluq) xəstəliyi.	2
10.	Mövzu 10:Entomologiya. Plan: 1. Həşəratların morfolojiyası və sistematikası 2. Cüclərin (qan soran həşəratların) biomorfoloji xüsusiyyətləri. 3. Qansorran həşəratların müxtəlif xəstəliklərin yayılmasında rolu.	2
11.	Mövzu 11:Qaramalın mozalan (hipodermatoz) xəstəliyi. Plan: 1. Qaramalın dəri mozalanı xəstəliyinin törədicisi, inkişafı və əlamətləri. 2. Qaramalın dəri mozalanı xəstəliyinin müalicəsi və profilaktikası.	2
12.	Mövzu 12:Davarların və atların mozalan xəstəlikləri. Plan: 1. Atların rineistros və qastrofilyoz xəstəlikləri 2. Qoyunların (mozalan) estrozunun törədicisi, inkişafı, müalicə və profilaktikası.	2
13.	Mövzu 13:Qansoran qanadlı cüclərin biomorfologiyası. Plan: 1. Qansoran qanadlı cüclərin biomorfologiyası.	2

	2. Göygöynülər ,Hünülər ,mığmığalar və bitlər 3. Cücülərə qarşı aparılan mübarizə tədbirləri.		
14.	Mövzu 14: Qanadsız qansoran cüçülər. Plan: 1. Qanadsız qansoran cüçülərin ümumi xarakteristikası. 2. Taxtabiti,arıların braulyozu və bireləri 3. Qanadsız buğumayaqlılara qarşı aparılan profilaktika və mübarizə tədbirləri.	2	
15.	Mövzu 15: Balıqlarda ibtidailərin töretdiyi xəstəliklər. Plan: 1. Balıqların arqulyozu(Balıq bitləri) 2. Balıqların ixtiofitirozu. 3. Balıqların eymeryozu.	2	
		Cəmi:	30 s.

Laboratoriya – praktik məşqətə

		Saat	Tarix
1.	Mövzu 1: İbtidailərin biomorfoloji xarakteristikası.	2	
2.	Mövzu 2: Piroplazmidlərin morfoloji xüsusiyyətləri və səciyyəvi əlamətləri.	2	
3.	Mövzu 3: Piroplazmidoların diaqnostika üsulları. Qan və punktat yaxmasının hazırlanması və mikroskopiyası.	2	
4.	Mövzu 4: Koksidiyaların biomorfoloji xarakteristikası. Eymeriya və izosporanın quruluş sxemi. Koksdiozları diaqnostika üsulları.	2	
5.	Mövzu 5: Eymerianın inkişaf mərhələləri və bioloji xüsusiyyətləri.	2	
6.	Mövzu 6: Trixomonadın və leysmanianın quruluş sxemi.	2	
7.	Mövzu 7: Buğumayaqlıların biomorfoloji xarakteristikası və sistematikası.	2	
8.	Mövzu 8: Gənələrin morfoloji və bioloji xüsusiyyətlərinin sxematik icmalı. İksod gənələri.	1	
		Cəmi:	15 s.

XI. Fənn üzrə tələblər:

- Parazitologiya və invazion xəstəliklər fənni baytarlığın mühüm bölməsi kimi helmintozlar, protozoalar və araxnoentomozlar;
- hər bir xəstəliyin töredicisini onun inkişafının xəstəliyin yayılmasını klinik əlamətlərini, dizqnozu, müalicə və profilaktikasını dərindən tələbə bilməlidir.

XII.Fənn üzrə təlim nəticələri:

FTN1.Heyvanların ,quşların ,arı,və balıqların parazitar xəstəliklərini səciyyələndirən xüsusiyyətlərini öyrənmək

FTN2.Parazitizmin bioloji əsaslarını öyrənmək

FTN3.Parazitoloji müayinənin əsaslarını öyrənmək

FTN4.Parazitofauna haqqında biliklərə yiylənmək

XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

XIV: I –ci Kollekvium sualları:

1. Qoyunların babeziozu.
2. Qoyunların piroplazmozu.
3. Qoyunların teyleriozu.
4. Qoyunların anaplatazmozu.
5. Donuzların piroplazmozu.

6. Donuzların balantidiozu.
7. Atların piroplazmozu.
8. Atların nutalliozu.
9. İtlərin piroplazmozu.
10. Qaramalın eymeriozu.

II –ci Kollekvium sualları:

1. Dəvələrin su-auru xəstəliyi.
2. Donuzların balantidiozu.
3. Buğumayaqlıların biomorfoloji xüsusiyyətləri.
4. Akarologiya haqqında anlayış.
5. Gənələrə qarşı aparılan mübarizə tədbirləri.
6. Gənələrin biomorfoloji xüsusiyyətləri.
7. Ovlaq və yataq gənələrinin inkişafı və çoxalması.
8. Ovlaq və yataq gənələrinin xəstəliklərin yayılmasında rolü.
9. Qoturluq gənələrinin tövətdiyi xəstəliklər. Akaroz.
10. Psoroptozun (dəri səthi qoturluq) tövədicisi, inkişafı və əlamətləri.

XV. İmtahan sualları:

1. Qoyunların babeziozu.
2. Qoyunların piroplazmozu.
3. Qoyunların teyleriozu.
4. Qoyunların anaplastozu.
5. Donuzların piroplazmozu.
6. Donuzların balantidiozu.
7. Atların piroplazmozu.
8. Atların nutalliozu.
9. İtlərin piroplazmozu.
10. Qaramalın eymeriozu.
11. Davarın eymeriozu.
12. Quşların eymeriozu.
13. Qaramalın beznoitozu.
14. Qaramalın trixomonozu.
15. Atların cütləşmə xəstəliyi.
16. Dəvələrin su-auru xəstəliyi.
17. Donuzların balantidiozu
18. Buğumayaqlıların biomorfoloji xüsusiyyətləri.
19. Akarologiya haqqında anlayış.
20. Gənələrə qarşı aparılan mübarizə tədbirləri.
21. Gənələrin biomorfoloji xüsusiyyətləri.
22. Ovlaq və yataq gənələrinin inkişafı və çoxalması.
23. Ovlaq və yataq gənələrinin xəstəliklərin yayılmasında rolü.
24. Qoturluq gənələrinin tövətdiyi xəstəliklər. Akaroz.
25. Psoroptozun (dəri səthi qoturluq) tövədicisi, inkişafı və əlamətləri.
26. Xorioptoz (dəri yeyən qoturluq) xəstəliyi.
27. Güçülərin (qan soran həşaratlarının) biomorfoloji xüsusiyyətləri.
28. Qansoran həşaratların müxtəlif xəstəliklərin yayılmasında rolü.

29. Qaramalın dəri mozalanı xəstəliyinin törədicisi və əlamətləri.
30. Qaramalın dəri mozalanı xəstəliyinin müalicəsi və profilaktikası.
31. Atların mozalan xəstəliyi.
32. Rineftroz və qastrofilyoz xəstəlikləri.
33. Qoyunların (mozalanı) estrozu.
34. Qansoran qanadlı cüçülərin ziyankarlıq xüsusiyyətləri.
35. Cüçülərə qarşı aparılan mübarizə tədbirləri.
36. Qanadsız qansoran cüçülərin ümumi xarakteristikası.
37. Buğumayaqlılara qarşı profilaktika və mübarizə tədbirləri.
38. Balıqların ixtiofitiriozu.
39. Taxtabiti, arıların braulyozu və birləri
40. Balıqların eymeryozu.

"Parazitologiya və invazion xəstəlikləri – 2" fənninin sillabusu – **050704** "Baytarlıq təbabəti" ixtisasının tədris planı və fənn programı əsasında tərtib edilmişdir. Sillabus "Baytarlıq və zoomühəndislik elmləri" kafedrasında müzakirə edilərək (14 fevral 2025-ci il 12 sayılı protokol) təsdiq olunmuşdur.

Fənn müəllimi:  dos. R.Bilalov

Kafedra müdürü:  dos. R.Bilalov